



**Patent and Trademarks Office
of the Republic of Azerbaijan**

**Azərbaycan Respublikası
Patent və Əmtəə Nişanları Mərkəzi**



საპატენტო ცენტრი
საპატენტო ცენტრი

საკპატენტი

SAKPATENTI

NATIONAL INTELLECTUAL PROPERTY
CENTER OF GEORGIA

www.sakpatenti.org.ge

**Azərbaycan Respublikası Patent və Əmtəə Nişanları Mərkəzi
və
Gürcüstan Respublikası Milli Əqli Mülkiyyət Mərkəzi – Sakpatenti
arasında**

ƏMƏKDAŞLIQ MEMORANDUMU

Cenevrə şəhəri

4 oktyabr 2017-ci il

Fəaliyyətdə olan Nizamnaməyə uyğun olaraq, bir tərəfdən Azərbaycan Respublikası Patent və Əmtəə Nişanları Mərkəzinin Baş direktoru v.i.e. qismində Günel Sevdimaliyeva, digər tərəfdən Gürcüstan Respublikası Milli Əqli Mülkiyyət Mərkəzinin (Sakpatenti) sədri Nikoloz Qoqilidze (bundan sonra "Tərəflər"),

Gürcüstan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında 22 iyul 2009-cu il tarixli, 408 sayılı Sazişin müddəalarını nəzərə alaraq,

əqli mülkiyyət sahəsində mühafizə sistemlərinin daha da inkişaf etdirilməsində və əqli mülkiyyətin bütün sahələrində hüquqi mühafizənin təmin olunmasının əhəmiyyət və zəruriliyini qeyd edərək,

ikiterəfli əməkdaşlığın faydasını təsdiq edərək və əqli mülkiyyətin mühafizəsi sahəsində bu fəaliyyəti gücləndirmək istəyərək,

hər iki ölkənin iqtisadi və sosial inkişafı üçün əqli mülkiyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qəbul edərək,

məlumat və təcrübə mübadiləsi və dostluq əlaqələrini inkişaf etdirmək istəyi ilə,

aşağıdakı Memorandumu (bundan sonra "Memorandum") bağladılar.

Maddə 1

Tərəflər iki ölkənin qüvvədə olan qanunvericiliyi və bu Memorandumun müddəalarına uyğun olaraq, bərabər və qarşılıqlı ümumi maraq doğuran sahələrdə əqli mülkiyyət sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəklər.

Maddə 2

Tərəflər arasında əməkdaşlıq aşağıdakı əsas sahələr üzrə aparılacaqdır:

- a) cari fəaliyyətlərindəki ən yaxşı təcrübə mübadiləsi;
- b) xüsusiləşdirilmiş əqli mülkiyyət xidmətlərinin çatdırılmasında bilik və təcrübə mübadiləsi;
- c) sənaye mülkiyyəti və onun gələcək inkişafı ilə bağlı qanunvericilik üzrə məlumat mübadiləsi;
- d) əqli mülkiyyət üzrə maarifləndirmə tədbirlərində bilik və təcrübə mübadiləsi;
- e) birgə konfranslar, simpoziumlar, seminarlar və sənaye mülkiyyətinə aid digər tədris tədbirlərini təşkil etmək imkanlarının araşdırılması;
- f) coğrafi göstəricilərin mühafizəsi sisteminin təşviqi və dəstəklənməsi və coğrafi göstəricilərin mühafizəsi sahəsində biliklərin artırılması;
- g) elmi-tədqiqat qurumları, müəssisələri və digər əqli mülkiyyət sahibləri arasında əqli mülkiyyət hüquqlarının təşviqi.

Əməkdaşlıq fəaliyyətləri hər iki tərəfin razılığı ilə hazırlanmış Əməkdaşlıq proqramında daha ətraflı göstərilə bilər.

Maddə 3

Tərəflər qarşılıqlı razılıq əsasında bu Memorandum çərçivəsində əməkdaşlığın davam etdiriləcək proqram və layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün üçüncü tərəflərin iştirak etməsini xahiş edə bilər.

Tərəflər hər iki ölkənin elmi-tədqiqat qurumları, müəssisələri və digər əqli mülkiyyət sahiblərinin əqli mülkiyyətə dair ikitərəfli və çoxtərəfli layihə və proqramlarında iştirakını dəstəkləyəcəklər.

Maddə 4

Bu Memorandumun müddəaları heç bir halda Tərəflərin mövcud və ya gələcəkdə imzalayacaqları ikitərəfli və çoxtərəfli müqavilələrindən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.

Maddə 5

Tərəflər Memorandumla bağlı əlaqələndirici şəxsləri təyin edir: Azərbaycan Respublikası Patent və Əmtəə Nişanları Mərkəzi adından Nigar Osuji, e-mail: n.osuji@patent.gov.az; tel: +99412 594 37 70/71 dax. 104 və Gürcüstan Respublikası Milli Əqli Mülkiyyət Mərkəzi (Sakpatenti) adından Ani Xoştarıa, e-mail: akhoshtaria@sakpatenti.org.ge; tel: (995 322) 252 533 dax 158.

Maddə 6

Bütün yazışmalar İngilis dilində aparılacaq.

Maddə 7

Bu Memorandum imzalandığı gündən qüvvəyə minir və beş (5) il müddətinə qüvvədə qalır. Memorandumun müddəti avtomatik olaraq növbəti beş (5) il müddətinə uzadılır. Hər bir Tərəf qarşı Tərəfə bildiriş göndərməklə bu Memoranduma xitam verilə bilər. Bu Memoranduma qarşı hər hansı Tərəfin yazılı bildiriş almasından altı (6) ay sonra xitam verilə bilər.

Maddə 8

Bu Əməkdaşlıq Memorandumuna hər iki Tərəfin razılığı ilə əlavələr oluna bilər. Hər hansı bir dəyişikliklər yazılı formada olmalı və bu dəyişikliklərin qüvvəyə minmə tarixləri qeyd olunmalıdır.

Memorandumun təfsiri və tətbiqi ilə bağlı bütün mübahisə və məsələlər qarşılıqlı razılıq əsasında həll edilməlidir.

Tərəflər başqa cür razı olmadıqda, Memorandumun erkən dayandırılması davam edən layihə və ya fəaliyyətlərə mane olmamalıdır.

Maddə 9

Bu Memorandum altı əsl nüsxədə - iki Azərbaycan dilində, iki Gürcü dilində və iki İngilis dilində tərtib olunmuşdur və hər üç mətn bərabər autentikdir. Hər hansı bir uyğunsuzluq halında İngilis versiyasına üstünlük verilir.

**Azərbaycan Respublikası
Patent və Əmtəə Nişanları Mərkəzi**

**Gürcüstan Respublikası Milli Əqli
Mülkiyyət Mərkəzi
Sakpatenti**

**Günəl Sevdimaliyeva
Baş direktor v.i.e.**

**Nikoloz Qoqilidze
Sədr**